

# VƏTƏNİMİN FƏDAKAR QƏHRƏMANI

**Qarabağda keçirilən antiterror əməliyyatları zamanı şəhid olan gizirimiz Ramil Sücəddin oğlu Rəhimovun əziz xatirəsinə həsr edilmişdir (1 yanvar 1992-ci il Abşeron rayonu, Ceyranbatan qəsəbəsi - 20 sentyabr 2023-cü il Ağdərə şəhəri).**

Abşeron rayonunun Ceyranbatan qəsəbəsi vətənimizin ucsuz-bucasız bölgələri arasında gözəlliyi, sakitliyi, mənzərsi ilə göz oxşayan, məhrəban, səmimi, vətənpərvər insanları ilə seçilən yerlərdən biridir. Bu ərazilərin həm təbiəti, həm də insanları strateji obyekti kimi illərlə dövlətimiz tərəfindən göz bəbəyi kimi mühafizə olunan gözel Ceyranbatan gölü qədər təmiz, saf və dəyərlidir. Görkəmlü rossamını Sottar Böhlulzadə "Torpağın arzusu" rosmını Ceyranbatan gölüne həst etmiş və bu misilsiz gözəlliyi ustalıqla canlandırmışdır. Rəsmi çəkərkən o, Ceyranbatan torpağının arzusunu ifadə etmiş, bu torpağı güllüçəkli, daha gözəl, daha firavan görəmək istəmişdir. Lakin təssüflər olsun ki, həyat hər zaman insanların istədiyi kimi olmur. Fəlek işsiz heç bir zaman insanların arzusunu ilə hərəkət etmər və öz qərarını verir. Bu sakit, qəlblərin rahatlıq tapıldığı kiçik qəsəbədə insanların tek arzusu dərddən qomdan uzaq, firavan bir şəkildə yaşamaq olsa da Azərbaycanımızın hər yerində olduğu kimi burada da mənfur düşmənlərimiz xalqımızın bu arzusunun həyata keçirməsinə imkan verməmişdir. Birinci Qarabağ mühəribəsindən başlayaraq on yeni tariximizdə bas vermiş 1 günlük antiterror əməliyyatları da daxil olmaqla Azərbaycanımızın canından nə qədər can qopdu. Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimiz arasında Ceyranbatan torpağında böyük vətən oğulları da az olmamışdır. Bu şanlı torpağın şanlı oğulları doğma Qarabağ üçün sinələrini sıpar etdilər, işğaldə olan torpaqlarımızın düşmən tapdağından azad olunması üçün əllərindən gələnisi əsirgəməyərək ölümü göze aldılar və sonunda qəhrəmancasına Şəhidlik Zirvəsinə ucaldılar. Ceyranbatan torpağı canını vətənə fəda etmiş qəhrəman oğulları ilə müqqəddəs olmuşdur. Çünkü torpaq ancaq uğrunda ölen varsa, Vətən olur.

Bu dəfə həmin qəhrəmanın oğullarımızdan biri haqqında danışacağım. Hansı ki Vətən torpağı bu qəhrəmanımızı əle və günlərdə köksünə alıb, onun şəhadətindən heç altı gün belə keçməyib. Yoxluğunun ağrısı o qədər təzədir ki, onu sevənlər bu itki ilə heç cür barişa bilmirlər və barışmayaclar da!

Qəhrəmanlıq dastanımı qani ilə yazmış bu əronimiz, igidimiz, fədaimiz, şəhidimiz - Abşeron rayonunun Ceyranbatan qəsəbəsindən Ağdərəye qədər getdiyi yolu şərəflə addımlayıb qəhrəmancasına sonlandıran, ömrünün sonuna qədər hər gününü, hər saatını, hər dəqiqəsini Vətən üçün yaşıyan və sonda Vətən yolunda Şəhid olan gizirimiz Ramil Rəhimovdur.

Şəhid hərbi qulluqçumuz Ramil Sücəddin oğlu Rəhimov bu sakit, gözəl və şirin qəsəbəde 1992-ci ilin 1 yanvar tarixində anadan olub. Həmin gün yeni



ilin ilk günü idi. Yeni il, yeni ay, yeni gün özü ilə Rəhimovlar ailəsinə bu gözəl körpəni də bir yenilik kimi götürmişdi. Adətən, bu gözəl yeni il axşamı avvolki illərdə olduğu kimi hamisini sevinməli, güləməli, şələnməli və bu yeni ili əsl bayram kimi qeyd etməli idi. Lakin Azərbaycan xalqına 1992-ci ili bayram etmək nəsib olmadı. Əksinə, Azərbaycan xalqının böxtinə qara rəngli rəqəmərlər yazılmış bir ilin ilk gündündə anadan olmuşdu Ramil. Ancaq Yaradan Ramili xəlq edib öz ailəsinə göndərdiyi zaman onlara Ramillə birgə böyük bir ümidi işığı vermişdi. Bu heç vaxt sənməyən, bitməyən, tükməyən, öz şəfaqlarını, nurlu şüalarını eşkiltməyən, homişə dənəda güclənən bir işq olacaqdır. Bolşək 1992-ci ilin soyuq keçən yeni il axşamı Rəhimovlar öz ailələrinə necə qohrəman bir oğulun, bir vətən fədaisinin, bir Azərbaycan cəngavörünün göldiyinin förfinqi deyildilər. Onlar bolşək də bilmirdilər, forqında deyildilər ki, Qarabağ münaqişəsinin on qanlı ilə olacaq bu ilin ilk gündündə dünyaya göz açan bu körpə böyüyündə 35 illik münaqişəyə 1 gündə canı və qanı bahasına son qoyacaq.

Ramil orta təhsilini doqquzluqda bitirən kiçik, lakin füsunxar qəsəbəde yerləşən 1 sayılı tam orta məktəbdə aldı. Orta məktəbdə müəllimlərinin gözü, nuri-didisi olan Ramili sinif yoldaşları da bir dost, yoldaş, sirdəş kimi sevirdi. Ramil çalışqanlığı, vətənpərvərliyi, nizam-intizami, özünü bütün müsbət xüsusiyyətlərə malik əsl insan kimi aparması ilə diqqətləri həmisi öz üzərinə qəkirdi. Bunların hamisi böyüyündə onun necə bir şəxsiyyət olacağına uca Allahın işarəsi idi. Ona görə də Ramil 1 aprel yaşlılıqdan həm ailə üzvlərinin, həm qohum-əqrəbənin, həm də məktəbdə müəllim-sağird kollektivinin sevimlisinə çevrilmişdi.

Orta məktəbin yuxarı pillələrində Azərbaycanın tarixini daha dorindən öyrənən Ramilda vətənpərvərlik hissələri daha sürətlə inkişaf etməyə başladı. Uşaq yaşlarından vətənə, torpağına, vətəninə hər qarışına sevgi bəsləyən və bunu əməllerində nümayiş etdirən Ramilin yaşının üstüne yaş göldikcə bu vətən sevgisi özünü daha da qabarıq şəkildə göstərirdi. Ramilin qəlbində həmisi

vətənə sevgi, düşmənə kəskin nifret hissələrindən neccə amansızlıqla işğal edilmişini, Xocalı faciəsini və digər faciələrimizi, qətlamları eşidən-bilən Ramilin düşmənlərə olan nifreti onun yetkinlik yaşlarında özünü on pik həddinə çatmışdı. Ramilin qəlbindəki Vətən sevgisi yaz mövsümündə, qarlar orıyəndə öz macrasını aşan, kükərəyən çaylara bənzəyirdi. O, həmisi Qarabağdan sağalmayan yarasına ömürlük məlhəmə olsun. Ramil heç bir vaxt istəmezdi ki, bu münəqışə ondan sonrakı nəsillərə tövsiyəsini, o nəsillər də Ramil kimi acı çəkən şəhid versin və onun ruhu sonrakı nəsillərin taleyi üçün narahat olsun. Yarım qalmış arzularını ordu sıralarında çin etmək üçün Ramil yənə də ordu sıralarına qayıtmış istəyirdi, lakin obyektiv səbəblərdən o, bir müddət ordu sıralarına qayıda bilmədi. Həmin vaxt ərzində gücüñü, qüvvəsini evinə, ailəsinə ayırdı. Ancaq bu müddət ərzində də o, Qarabağımızdan uzaqda qalmadı. Qarabağla bağlı baş verən hadisələri yaxından izləyir, bütün doyşılıkları ailəsi və yaxınları ilə müzakirə edirdi. Ramilin yənə də ürəyi rahat deyildi, qolbu işğaldə olan torpaqlarımızla birlikdə vururdu. Qarabağa, işğaldə olan torpaqlarımıza yanğılı həsrəti onun gün keçidə ürəyini didib parçalayırdı. Aprel döyüslərindən necə-neçə qəhrəman əsərlərimizin Şəhidlik Zirvəsinə ucalması Ramilin səbir kasasının daşması üçün demək olar ki, son damla oldu. Aradan illər keçən belə Ramil vətənə canından da çox sevirdi.

Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nozdində Sosial-İqtisadi Koleccinin "Maliyyə işi" fakültəsinə qəbul olan Ramil o vaxt sözün əsl mənasında onu tanıyanların, əzizlərinin ona olan inamlarını bəsə çıxarmamış, bu inamı, ümidi tam monada doğrultmuşdu. Həmin vaxt Ramilin ailəsinin sevincinin həddindən yüksək idi. İllərlə son dərəcə çalışqanlıqla orta təhsil alan Ramil bu orta məktəb illərinin haqqını vermiş və kolleco daxil olmuşdu. Təbii ki, Ramil də təhsil həyatındaki bu böyük uğuruna görə çox sevinirdi. Lakin əsərləri, hərbi xidməti olan sevgisi ona bu uğuru sevincə qarışlamışa imkan vermirdi. Ramil hərbi xidmət etmək, hərbi xidmət müddətindən də Qarabağda baş verəcək olan döyüslərə iştirak etmək istəyirdi. Ramil özü öz əlləri ilə işğaldə olan torpaqları azad edib Ana Vətənə qaytarmaq istəyirdi. Ramil baş verəcək bu qanlı döyüşlərə sona qədər dözdər. 1 il, 5 il də olsa dözdər. Hətta 1 günün içində olsa bəla...

O, savadı və bacarığı ilə forqlənlərə qəbul olduğu və oxuduğu kolleci bitirdikdən sonra sanki uçmağa qənəd tapa bilmirdi. Həm kolleci uğurla bitirdiyinə görə, həm də hərbi xidmətə yollanacağına görə çox sevinclə idi Ramil. Sonunda arzusuna, istəyinə nail olurdu. Hərbi xidmətə yollanacaq, vətənə olan borcunu əsl qəhrəman kimi ödəyəcədi.

Rəhimovlar ailəsi Ramilden ayrılaqlarına və onu hərbi xidmətə yollayacaqlarına bir az narahat olsalar da qolblarında sonsuz qurur hissi keçirirdilər. Çünkü həmin vaxt Rəhimovlar ailəsindən də vətənə xidmət edəcək bir əsər, bir əron çıxırdı, hər zaman vətəni üçün yaşıyan və vətənini canından da çox sevən bir qəhrəman əsər...

Ramil orta məktəb və kolleci təhsiliində olduğu kimi hərbi xidmətini də uğurla başa vurandan sonra müsələhə bir əsər

kimi doğulub boyra-başa çatdığı evinə qayıtdı. Hərbi xidməti müddətində qüsursuz xidmət edən Ramil əsər yoldaşları arasında dəfələrlə fərgələşmiş, adı tədbirlərdə nümunə kimi çəkilmüşdi. Ramil torpaqlarımızın hələ də işğaldan azad olunmadığına görə çox kədərönürdü. Fikirləşirdi ki, qoy mən Qarabağ torpağında, işğaldə olan o müqəddəs torpaqlar uğrunda şəhidliyə yüksəlim, lakin mənim qanım Qarabağ torpağının sağalmayan yarasına ömürlük məlhəmə olsun. Ramil heç bir vaxt istəmezdi ki, bu münəqışə ondan sonrakı nəsillərə tövsiyəsini, o nəsillər də Ramil kimi acı çəkən şəhid versin və onun ruhu sonrakı nəsillərin taleyi üçün narahat olsun. Yarım qalmış arzularını ordu sıralarında çin etmək üçün Ramil yənə də ordu sıralarına qayıda bilmədi. Həmin vaxt ərzində gücüñü, qüvvəsini evinə, ailəsinə ayırdı. Ancaq bu müddət ərzində də o, Qarabağımızdan uzaqda qalmadı. Qarabağla bağlı baş verən hadisələri yaxından izləyir, bütün doyşılıkları ailəsi və yaxınları ilə müzakirə edirdi. Ramilin yənə də ürəyi rahat deyildi, qolbu işğaldə olan torpaqlarımızla birlikdə vururdu. Qarabağa, işğaldə olan torpaqlarımıza yanğılı həsrəti onun gün keçidə ürəyini didib parçalayırdı. Aprel döyüslərindən necə-neçə qəhrəman əsərlərimizin Şəhidlik Zirvəsinə ucalması Ramilin səbir kasasının daşması üçün demək olar ki, son damla oldu. Aradan illər keçən belə Ramil vətənə canından da çox sevirdi.

Ramil 5 ilə yaxın vaxt ərzində müddətində artıq həqiqi hərbi xidmət qulluqçusunu olaraq xidmət etdi. Hərbi kurslarını da müvəffəqiyətə başa vuraraq Silahlı Qüvvələrimizin şərəfli bir giziri oldu. Bu hərbi rütbəni daşıdıq ilə gün sevinci ümmənlərə dönmüşdü Ramilin. O gün vətənə olan andını bir daha təkrar etmiş və demişdi: "Qarabağ münaqişəsi həll yolunu tapana qədər silahımı yero qoymayacağam və ordu sıralarından ayrılmayacağam".

Ramil ailəli idi və ailəsinin nurlu çərçivəsi olan bir qız övladı dünyaya gəlmədi. Ceyranbatanda tanış-bilişləri, qohumları, qonşuları, can yoldaşları, taytuşları onu əsl cəngavər hərbçi kimi görür və daim onuna faxr edir, qürur hissi keçirindilər. Bəli, onlar yanılmamışdır, onlar haqlı idilər.

(Davamı var)



Sevindik Nəsiboglu  
AJB-nin üzvü